



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

VII Yazı

Bütün bunlara baxmayaraq, Güney Azərbaycanda polis ve təhlükəsizlik organlarının fealiyyəti dəha da genişləndirilmiş, hərbi qüvvələrin siyahı dəstələri "gəcə ovura" çaxaraq yüzlərə insanı həbs etmiş, terror үsullarına əl ataraq neçə neçə Azərbaycan ziyalısını məhv etmişlər. Məsələn, Məhəmmədzə Pəhləvəli dövründə də əsas istiqamətlərdən biri Ə.Kəsərinin 1920-ci illərin bitəndə yənsində itti sündüyü "Azəri dili" nəzəriyyəsini dəha geniş şəkildə əsaslandırmışdan, güney Azərbaycanda fars dilinin mövqeyini, onun Azərbaycanda yaranan ədəbiyyatın əsas dili olduğunu hərəkət əks etdirməkdən, bununla da Azərbaycan Türk dilinin rolunu heç endirməkdən və Türk dili uğrunda mübarizənin mənasızlığını sübut etməyə çalışmaqdən ibarət id. Vüdadi Mustafayev hesab edir ki, bu yönə fealiyyət göstərən dörd müəllifin rolu aynə qeyd etmək lazımdır: "Burlardan ikisi - Mənuçehr Mürtəzəvi və Əziz Dövlətabad azərbaycanlı id və birincisi, "Azəri dili" nəzəriyyəsini geniş şəkildə əsaslandırmış, o birisi Azərbaycanda ədəbiyyatın fars dilində yaradıldığını sübut etmək məsələsi ilə məşğıl id".¹

Ümumiyyətlə, 1960-1970-ci illərdə də rəsmi İran tarixçiliyi Azərbaycan xalqını və dilini (Türk və Türk dili) tehrif etməkde, Ə.Kəsəridən qalan "Azəri nəzəriyyəsi"ni təkrarlamışdır. Bu qeyri-elmi nəzəriyyə öncəki illərdə olduğu kimi M.Mürtəzəvi, Rzazadə Şəfəq, Əbdüləli Karəng, S.Şüari, Yəhya Zöka, Şəfi Cavadı və başqalarala tərəfindən davam etdirilmişdir.

Eyni zamanda, Pehleviler dövründə Azərbaycan türklərinə aid milli coğrafi adları, toponiimlərin farslaşdırılmasına çalışıldı. Qalibə Hacıyeva (Gültekin) yazır: "Toponimik tədqiqatlar neticesində elda edilmiş faktlardan aydın olur ki, Pehlevi sülaləsinin heyata keçirdiyi bu şovinist siyaset dil, tarix, mədəniyyət və başqa sahələrde olduğu kimi, Güney Azərbaycanda yaşayan Azərbaycan türklerinin dilində, eləcə də toponiymiyasında da öz böyük təsirini göstərmiş və göstərməkdədir".² Q.Hacıyeva (Gültekin) bu ve ya digər məsələləri "Cənubi Azərbaycan toponiimləri" kitabında geniş şəkildə tədqiq etmiş, qədim Türk toponiimləri ilə bağlı bir sıra maraqlı mühəhizələr irəli sürmüş xüsusiylə də, Oğuz boyları adlarının hər birini ayrı-ayrılaşdırıb izah etmişdir.³

Beləliklə, 1950-1970-ci illərdə çox zor şərtlər altında da olsa, Azərbaycan xalqı arasında milli-demokratik ruhlu yeni bir ziyalı nəsl yetişdi. Məsələn, Səməd Behrengi, Məmmədhüseyin Şəhriyar, Səhənd, Həkimə Billuri, Həbib Sahir, Həmid

Nitqi, Əli Təbrizli, Zehtabi və başqaları milli-demokratik ruhun daşıyıcıları kimi Azərbaycan mədəniyyət tarixinde mühüm yer tutdular.

Bizə, Azərbaycan Milli hökumətinin qurulması ərefəsində və Milli Hökumət dövründə mədəniyyət sahəsində atılan addımlar misilsiz bir sərvət olmuşdur. Azərbaycan türkəsində nəşr olunan qəzet və jurnallarla yanaşı, yeni kitabların işq üzü görməsi, təhsilin Azərbaycan türkəsində həyata keçirilməsi bunun en bariz nümunələridir. Doğrudur, irançı Pehleviler rejimi ABŞ-in harbi destayı ilə milli mədəniyyətəni mehv etmək üçün bütün yollara el atdı. Ancaq Milli hökumət dövrüne ortaya qoyulan emek, düşmənlərin

büsü fars etnosuna buraxmış olan Türkük, bu yanlışlığın belasını çox ödəmek məcbutiyyətində qaldı. Tarixinde ilk dəfə mezələn millət durumu düşdü. İrciqi Pehlevi rejimi Türküyün varlığını rədd etdi, onunla münasibətlərində qatı bir assimilyasiya siyaseti həyata keçirdi. Türkük, İranın bütünlüyü, Pehlevi hakimiyəti üçün esil təhlükə sayıldı".⁴

İkinci Dünya müharibəsindən sonrakı mərhələdə, xüsusilə də 1950-ci illərdə Azərbaycan Demokrat Firqəsi (ADF) özünü toparlamağa çalışıdı. Səməd Bayramzadə yazır ki, Azərbaycan milli-demokratik hərəkatının mögləbiyyətindən sonra ADF mühacirət etməyə məcbur oldu, partiyanın siyasi fealiyyət tarixində yeni, ikinci mərhələ başlandı. O, yazır: "Həmin mərhələnin başlanğıcında Cənubi Azərbaycanın siyasi hayatında müxtəlif təşkilatları fealiyyətə başladı".⁵

yət programına təşkilati işlər, qeyri-leqləşərək qəzətərin çapı, Azərbaycan cavanlar və qadınlar cəmiyyətlərinin təşkili, ADF və İXP Mərkəzi Komitələri (MK-ləri) ilə rabitə yaradılması kimi məsələlər daxil idi".⁵

Səməd Bayramzadə görə, 1950-ci illərdə ADF MB özünün mətbə orqanlarında ADF mövqeyindən və onun şəhərlərindən ibarət id. S.Bayramzadə dəha sonra yazır: "ADF-nin təhlükə partiyası olması mövqeyindən çıxış edən İXP MK-si də 1952-ci ildən başlayaraq İranda vəhid təhlükə partiyasının yaradılması uğrunda mübarizəyə başlamış və göstərmişdir ki, bir ölüdə bir neçə

fesinde və inqilab dövründə yenidən feallışıb, İXP-dən fərqli olaraq Azərbaycan milli hərəkatını və Ayetullah Şerifmedərinin dəsti-xəttini destekləmişdir. Ancaq İran İslam rejimi öz yerini möhkəmətlidən sonra onun fealiyyətini tamamilə qadağan etmişdir. Bunun da nəticəsində ADF-nin üzvlərinin bir çoxu Avropa, ABŞ-a, Türkiyəye, Quzey Azərbaycana və digər ölkələrə mühacirət etmişlər.

Ümumiyyətlə, 1960-ci illərdən sonra Azərbaycan Demokrat Firqəsi dəha çox Quzey Azərbaycanda və mühacirətde fealiyyət göstərəməyə məcbur olmuşdur. 1962-1966-ci illərdə ADF-in Bakı Komitəsinin birinci katibi Söhrab Tahir olmuşdur.

Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı



bütün represiya əməllərinə baxmayaq sonralar da öz bəhrəsini verməyə davam etdi. Belə ki, Milli hökumətin iradəsiyle gerçekləşmiş mədəniyyət hadisələri milli ruhlu yenilə bir neslin formallaşmasına böyük təkan vermiş oldu.

Hər halda Milli Hökumətin birlik vətərgi o qədər möhtəşəm olub ki, Pəhləvilər tərəfindən on minlər soydaşlarımızın ödürülməsi, yurdyuvalanından sürgün edilməsi belə onun vətərgini tarix sahnesində sile bilmədi və bilməyəcək də. Tam ek-sinə hesab edir ki, məhz Milli hökumətin apardığı milli-demokratik siyaset nəticəsində Pəhləvilər ikinci Dünya müharibəsindən sonra nə qədər topalarınmaşaçaqsa da bütün əməkleri nəticəsiz qaldı, hətta, Məhəmmədzənn "Ağ ingilər" belə onların çirik, faşist ideologiyasını xilas edə bilmədi.

Bütün bunlara yanaşı, onu da etiraf etməliyik ki, Pəhləvilər rejimi var olduğu müddətde Türkük və Güney Azərbaycan təxminen yarım əsr erzində əsasən dramatik, facəvi bir dövri yaşadı. Prof. Nəsib Nəsibli yazır: "Milletləşmə prosesinin tələblərinə etinə göstərmeyən və təşə-

müstəqil təhlükə partiyasının fealiyyəti qələbəni təmin edə biləcək birliyi nəinki pozur, hətta onun parçalanması üçün şərait yaradır və mövqələrinin zəiflədir. ADF rehberliyi birliyin yaradılması zərurətini qəbul etmək le üç partiyanın (Kürdüstan Demokrat Partiyası, ADF və İXP) MK nümayəndələrindən ibaret "Vahid hərəkat komitəsi" və ya "Əlaqə bürocu" adı altında bir mərkəzin yaradılmasını təklif edirdi. 8 il müddətində (1952-1960-ci illər) bu bəhənə zəminində ADF və İXP rehberləri arasında ideoloji və taktiki mübarizə getmiş və her tərif öz mövqeyinin düzgününü müdafiə etməyə çalışmış və nəticədə o dövrük Sov.İKP rehberliyinin məsləhətini eldə rehber tutan "demokratlar" və "tudeçilər" İXP-nin qələbəsini təmin etmişlər".⁶

Bununla da, 1960-ci ilin avqustunda Sovetlər Birliyinin təzyiqi nəticəsində ADF yenidən İXP-ye (Tudəye) birləşdirilmiş, o, formal şəkildə öz adını və Mərkəzi Komitəsini qoruya bilmədi. Bütün hallarda ADF-nin İXP-ye birləşdirilməsi Güney Azərbaycan milli hərəkatına böyük zərər olmuşdu. S.Bayramzadə yazır: "Tarihi tecrübe göstərdi ki, İXP və ADF-nin birləşməsi İran xalqlarının demokratik hərəkatına müəyyən zərberlər vurdur: 1) hər iki partiya 8 il müddətində demokratik qüvvələrin rejime, terrora, zorakılığı və imperializmin ölkədəki təcavüzkar siy-

1979-2014-cü illərdə isə ADF-nin sedri Əmirəli Lahrudi olub. Quzey Azərbaycan müstəqilliyini bərpə etdikdən sonra ADF-nin fealiyyətində canlanma olmuşdur. Uzun müddət Əmrəli Lahrudinin sedrlik (1979-2014) etdiyi ADF hər zaman Azərbaycan Milli hərəkatının istiqəli ideyasına sadıq qalmışdı.

Ə.Lahrudidən sonra ADF MK-nin sedri Valeh Quluzadə, daha sonra da Adilə Çəmikkələndi. 1980-ci illərdən sonra ADF-nin fealiyyətindən sonra ADF ad altında iki qurum meydana çıxmışdır. Belə ki, özərini ADF-nin esil varisi kimi təqdim edən Rəhim Hüseynzadə (ADF MK-nin sedri), Səməd Bayramzadə (ADF MK-nin sedri müavini) və başçaları Adilə Çəmikkələndən başlıq etdiyi ADF-nin legitimliyini iddia edirlər. Şübhəsiz, bu kimi həllər Büttöv Azərbaycan idayasının gerəklişəsi, o cümlədən Güney Azərbaycan milli hərəkatının qalibiyət hədəfinə çatması yolunda yaxşı hal deyildi. Ümid edirik ki, qısa müddət ərzində ADF əwəlli nüfuzunu bərpə edəcək və yenidən vəhid orqanizmə çevrilə biləcəkdir.

1 Mustafayev Vüdadi. 1958-1978-ci illərdə İran elmi fikrində Azərbaycan dili məsəlesi. // Baki-Tebriz. Dünya Azərbaycanlılarının dergisi. N3 (6). Baki, "Qanun" nəşriyyatı, 2006, s.45

İkinci Dünya müharibəsindən sonrakı mərhələdə, xüsusilə də 1950-ci illərdə Azərbaycan Demokrat Firqəsi (ADF) özünü toparlamağa çalışıdı. Səməd Bayramzadə yazır ki, Azərbaycan milli-demokratik hərəkatının mögləbiyyətindən sonra ADF mühacirət etməyə məcbur oldu, partiyanın siyasi fealiyyət tarixində yeni, ikinci mərhələ başlandı. O, yazır: "Həmin mərhələnin başlanğıcında Cənubi Azərbaycanın siyasi hayatında müxtəlif təşkilatları fealiyyətə başladı".

xində yeni, ikinci mərhələ başlandı. O, yazır: "Həmin mərhələnin başlanğıcında Cənubi Azərbaycanın siyasi hayatında müxtəlif mütərəqqi cavanlar təşkilatları fealiyyətə başladı. Lakin İran irticasi tərəfindən bu erazidə terror rejimi yaradıldıqdan yerdə ADF təşkilatlarını bərpə etmək və Azərbaycanın, eləcə də İranın bütün demokratik qüvvələri ilə elaqə saxlaya biləcək mərkəzi idarəə aparıcı yaratmaq mümkün olmadı. Belə bir vəzifəni 1948-1953-cü illərdə İranın görkəmli içtimai-siyasi Salamulla Cavidin rehberliyi ilə Tehrandan təşkil edilmiş və fealiyyət göstərmiş Azərbaycan Demokrat Partiyası Mərkəzi Bürosu (ADP MB) öz üzərinə götürdü. ADF MB-nin fealiyyətindən qələbəsinə inamı itirdilər".⁷

ADF yalnız "islam inqilabı" ar-

şinə qarşı mübarizəsinə rehberlik etməsi evezinə öz enjirilərini araladı. Münasibətləri aydınlaşdırmağa sərf etmişlər; 2) İXP MK və ADF MK üzvləri arasındaki ziddiyətlər milli çəkışma xarakteri aldı. Belə çıxdı ki, ADF azərbaycanlı və İXP ise fars millətləri nümayəndələrinin menafelerini temsil edir. Son nəticədə müxtəlif milletlərdən olan xalq kütülləri içərisində de partiyanın nüfuzu aşağı düşməkə ona qarşı ögəy münasibət formalaşdırıldı; 3) cəmiyyətin müəyyən qüvvələri (əsasən orta təbəqələr) belə bir partiyanın arxasında getmekdən imtina etdilər və onun şah rejimi üzərində qələbəsinə inamı itirdilər".⁸

2 Gültəkin Qalibi. Azərbaycanın güneyində farslaşdırılmış qədim Türk toponiimləri // Güney Azərbaycan: Tarixi, siyasi və kulturoloji müstəvində (Məqalelər toplusu). Baki, Azərnəş, 2010, s.158

3 Hacıyeva Qalibi. Cənubi Azərbaycan toponiimləri. Baki, Elm, 2008, s.84-100

4 Nesibli, Nesib. Azərbaycan tarixi: Millet-Devlet-Siyaset. Ankara, Altınordu yayınları, 2019, s.572

5 Bayramzadə Səməd. ADF-nin yaranması və fealiyyəti bərədə bəzi müləhizələr // "21 Azər-70" mövzusunda Elmi Konfransın materialları. Baki, "Araz", 2015, s.165

6 Yene orada, s.167

7 Yene orada, s.168